

# Birlik, qardaşlıq və xeyirxahlıq bayramı

Mübariz ABDULLAYEV

Bu gün bütün İslam aləmində olduğunu kimi, respublikamızda da müqəddəs Kurban bayramı qeyd olunur. Həmrəylilik, ədalət, şəfqət, ehtiyacı olanlara yardım əli uzatmaq, bölgümək, paylaşmaq, Uca Yaradana ehtiram. İndiki narahat, bir sıra çətinliklərlə, dağdıcı mühərbiyələrlə üz-üzə qalan dünyada bu kimi çəgirişlərlə həmişə olduğundan daha çox ehtiyac var. Müqəddəs Kurban bayramı insanlara və cəmiyyətlərə məhəz belə ali hissələr aşılıyor. Prezident İlham Əliyev bu günlərdə Azərbaycan xalqına ünvanlaşdırığı təbrikində Kurban bayramını birlik, bərabərlik və qardaşlıq rəmzi kimi səciyyələndirib. "Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurultuş yolu kimi göndərilməsi ilə əlamətdardır və müsəlmənlərin Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm etdirir" - deyə dövlət başçımız təbrikində vurğulayıb.

## Tarixə ekskurs

Kurban bayramı Orucluqla bərabər, Quranda adı çəkilən və İslameda rəsmən qeyd olunan iki bayramdan biridir. Bu bayram İslam təqviminin (Hicri-qəməri təqvim) 12-ci ayı olan Zilhicce ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur. Kurban vermək, qurban kəsmək adəti İslamdən əvvəlki dövrlərdə de mövcud olub. Məsələn, karfagellilər allah saydıqları Moloxa qarşısında borclarını ödəmək üçün uşaqlarını qurban verirdilər. Şərq xalqlarında da öz qızlarını qurban vermək adəti mövcud olub. Bəşər sivilizasiyasında yeni bir şəhifə açan İslam dini ulu Allaha qurban verməkdə de bir ilk və əvəzsiz yenilik gətirdi - bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı, hətta qadağan etdi. İslam dini Allahan adından buyurur ki, insanın yerine qurbanlıq heyvan kəsilməlidir. Burada Allah sev-



gisinin ve insana verilən yüksək dəyərin vəhdətini görürük. Yaranan rəvayətlərde Kurban bayramı İbrahim peyğəmbərin (Ə) öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz sevimli İbrahim peyğəmbərin (Ə) sadıqliyini sınamaq üçün ondan yegane oğlu İsmayılı qurban kəsməyi istəyir və İbrahim peyğəmbər (Ə) gözünü qırpmadan oğlunu yerə yıxbərə başını kəsərkən, Allahın göndərdiyi məlek Cəbrayıl (Ə) göydən enərək onun əlini saxlayıb, Allahın İbrahimdən (Ə) razı qaldığını bildirib və oğlu İsmayılin əvəzinə, Tanrıının göndərdiyi qoyunu kəsməyi təklif edib. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıllı qurbanı" da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması Peyğəmbərin (Ə) Allah qarşısında imanının, səmimiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsi kimi deyərləndirilir.

Kurban bayramının özünəməxsus adətləri formalaşıb. İslam dinində Kurban bayramı böyük bayram (eyd el-kəbir) adlanır. Bayram günü məscidlərdə xüsusi bayram namazı qılanır, dəvə, mal-qara, davar qurban kəsilir, vəfat etmiş əziz adamların xatirəsini yad etmək əlaməti olaraq evlərde və qəbiristanlıqlarda dualar oxunur, ehsan verilir. Kəsilən qurbanlıq heyvanlar tam sağlam olmalıdır. Nəsil artımında diş heyvanların müstəsnə rol oynadıqlarına görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin qurbanlıq üçün nəzərdə tutulan dananın və yaxud dəvənin bir yaşıının tamam olması daha məqbul sayılır. Bir qurbanlıq heyvan yeddi dindarın adından kəsilə bilər, lakin fərdi qurban daha savablı hesab olunur. Ənənələrə görə, kəsilən qurbanların eti daha çox da ehtiyacı olan insanlara paylanılır. Allah yolunda qurban kəsən şəxsin özü də pay götürə bilər.

## Milli-mənəvi dəyərlərə bağlılıq

Müqəddəs dinimizə sonsuz ehtiram nümayiş etdirən Azərbaycan xalqı Kurban bayramını həmişə qeyd edib. Keçmiş sovet dönməndə Kurban bayramının keçirilməsinə müyyəyən qadağalar var idi. Ancaq respublikamızın hər yerdə insanlar bu qadağalara məhəl qoymayaraq bayramı keçirir və qurbanlarını kəsirdilər.

Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəlində müstəqillik qazandıqdan sonra isə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanuna əsasən Kurban bayramı ölkəmizdə hər il dövlət səviyyəsində bayram edilir. Bunu diqqətə cətdiran Prezident İlham Əliyev vurğulayıb: "Müsəlman əlemi ilə mənəvi həmrəyliyimizi nümayiş etdirən dini bayramlar, o cümlədən Kurban mərasimləri hər il ölkəmizdə böyük təntənə və ruh yüksəkliyi ilə qeyd olunur, Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlılığı üçün dualar edilir".

Təbrikdə bildirildiyi kimi, Azərbaycan xalqı əsrlər boyu tarixi köklərinə və adət-ənənələrinə bağlılığı ilə seçilmiş, ən mürəkkəb dövrlərdə belə, öz milli-mənəvi dəyərlərini qoruyub saxlamışdır. Ölkəmizdə müqəddəs Kurban bayramının hər il böyük hörmətlə və yüksək səviyyədə keçirilməsi Azərbaycan dövlətinin və cəmiyyətinin xalqımızın milli-mənəvi dəyərlərinə böyük önəm verməsinin əyani təsdiqidir. İslam dini Azərbaycan xalqının həyatına VII əsr-dən başlayaraq daxil olub və həmin dövrdə etibarən milli-mənəvi dəyərlərimizin formalaşmasında və zənginləşməsində mühüm rol oynayıb. Belə ki, bəşəriyyəti saflığa, vəhdətə səsləyən İslam dininin çağırışları xalqımızın həyata baxışının, yaşam fəlsəfəsinin formalşmasına öz müsbət təsirini göstərib. Eyni zamanda, ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyanətgahı, Bibiheybət

məscid-ziyanətgah kompleksi, Gəncə "İmamzadə" kompleksi və digər çoxsayılı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. Azərbaycan xalqı haqlı olaraq qürur duyur ki, bütün İslam dünyasının ən qədim abidələrindən olan Şamaxı Cümə məscidi 743-cü ildə məhz ölkəmizin ərazisində inşa edilib. Bu abidənin inşası bir daha təsdiqləyir ki, Azərbaycan böyük İslam coğrafiyasının qədim və zəngin mədəniyyətə malik olan məkanlarından biridir. Qeyd etmek yerinə düşər ki, Şamaxı Cümə məscidi bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa olunaraq inanclı insanların istifadəsinə verilib.

Respublikamızda milli-mənəvi dəyərlərimizə, tarixi-dini abidələrimizə qayğı siyasetinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoymulub. Son 18 ildə isə respublikamızda milli-mənəvi dəyərlərin qorunması siyaseti və dövlət-din münasibətləri Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində keyfiyyətcə yeni mərhələyə yüksəlib. Ölkədə din və vicdan azadlığı tam təmin edilib, o cümlədən dini abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətdə mühüm işlər görüllüb. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdi, indi onların sayı 2250-yə çatıb, həmçinin ölkə ərazisində 748 pir və ziyanətgah fəaliyyət göstərir. Hazırda respublikamızda 300-dən çox məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyanətgah kompleksi, Təzəpər məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Gəncə "İmamzadə" kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib.

Azərbaycan, həmçinin dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfələr verir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2017-ci il ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edildi. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi çox doğru olaraq müasir narahat dünyamıza əmin-amanlıq və həmrəylik çağırışları kimi qiymətləndirilir.